

# İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

## İLHAM ƏLİYEV: “GÖRÜLƏN BÜTÜN BU İŞLƏR DÜZGÜN MÜƏYYƏN EDİLMİŞ SİYASƏTİN NƏTİCƏSİDİR”

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.* Prezident İlham Əliyev yanvarın 30-da Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısına Gəncə Dövlət Dram Teatrının yeni binasında görülmüş işlərlə bağlı məlumat verilib.

\*\*\*\*\*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib. Bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. “ASAN xidmət” Mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.

Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə salıb.

\*\*\*\*\*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun istismara verilməsi tədbirində, Gəncə Memorial Kompleksinin təmələqoyma mərasimində iştirak edib.

**Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.** Münaqişə bölgəsindən kilometrərlə kənar ərazilərin qadğan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin əxlaq kodeksinə, nə də ümumiyyətlə heç bir mənavi müstəviyə uyğun deyildi. Bu ifadənin dəqiq definisiyası “alçaqcasına hücum”dur. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir,

qisasımızı döyüş meydanında alırdı. Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi isə bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır.

\*\*\*\*\*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.

**Müxbir: Cənab Prezident, öncə suallarımızı cavablandırıdığınız üçün minnətdarlığımızı bildiririk. Cənab Prezident, dəfələrlə Gəncə şəhərində olmusunuz, şəhərdə xeyli işlər görülmüşdür. Bu işlər barədə fikirlərinizi bilmək istərdik.**

**Prezident İlham Əliyev:** Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim

maliyyə tətullu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlbəttə, əlavə tapşırıqlar verilməli ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın. Avtomobil yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürücistan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır. Bildiyiniz kimi, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində,

Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir. Bir də ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcəyə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcəyədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir çıxır idi. Biz qısa müddət ərzində o çıxırı genişləndirdik və mən özüm də keçən il o yola Kəlbəcəyə getmişdim, Murov aşırımından keçərək. Hazırda

cədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada xüsusi rolu olacaqdır. Bir sözə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. Bu gün də belədir, sabah da belə olacaq.

**- Cənab Prezident, bu gün də bir neçə mühüm obyektin açılışını etdiniz. Bu açılışlar nəyi göstərir? Bu açılışlar barədə nələri deyə bilərsiniz?**

- Əslində, bu açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də, onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni

Bakı şəhərində.

Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Buna da çox böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bakıda bu yaxınlarda lokomotiv deposu açılmışdır, ikinci depo isə Gəncədə açıldı.

**- Cənab Prezident, bu gün Siz, eyni zamanda, Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoydunuz. Bununla bağlı fikirlərinizi bilmək istərdik.**

- Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslara olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamaq idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözüümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyirlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözüni qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.

**Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq.**



diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam.

**Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımməstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavattır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır.** Qazlaşdırma layihəsi tam icra edilibdir. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox gənişmiqyaslı layihədir, həm də

Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da buraxılıb. Dünyanın aparıcı İsvetçə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 carpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 carpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm

Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımızı, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır. Əlbəttə ki, şəhərin əhalisi artır. Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncə

zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur. Əgər mənim təkcə bugünkü proqramıma nəzər salsaq, görürük ki, bir çox önəmli obyektin açılışı oldu, təmələqoyma mərasimi oldu. Onların içində, əlbəttə ki, “ASAN xidmət” Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq. Eyni zamanda, bu gün Gəncə Dram Teatrının açılışı oldu. Bu gün, eyni zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim təşəbbüsləmlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta



# 2 ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATININ BAŞ KATİBİ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI DAIM DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı video-formatda qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Təşkilatın Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiyə və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Baş katib Kunio Mikuriya rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük sahəsində aparılan islahatlara dəstəyinin davam edəcəyini vurğulayaraq, Azərbaycanın regional inkişaf və nəqliyyat qovşağı mərkəzinə çevrildiyini bildirib. Kunio Mikuriya Cənubi Qafqaz regionunda yaranmış sabitliyin regional əməkdaşlıq,



insanlararası təmaslar və nəqliyyat imkanlar yaratdığını qeyd edib. Prezident İlham Əliyev ölkəmizin

əlverişli coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu

dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrildiyini bildirib və regional bağlantıların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaratdığı global iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərəfdaş dövlətlərlə ticarət dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirib. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft sənaye sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münafişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.

## Ötən il sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib

Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb. İqtisadiyyat Nazirliyindən bildirilib

idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənməsində əlverişli mexanizmdir. İndiyədək sənaye zonalarında ümu-

yard manatlıq hissəsi (təqribən 29 faizi) ixrac olunub.

2020-ci ildə sənaye zonalarında 1,27 milyard manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ildə 88,3 faiz çox, yəni 2,4 milyard manat dəyərində (qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz) məhsul istehsal edilib. Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2,7 dəfə artıb (qeyri-neft sənaye məhsullarının ixracında payı 30,8 faiz).

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, "Made in Azerbaijan" brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Tabaterra" QSC ilk məhsul ixracını həyata keçirib. Belə ki, müəssisədə istehsal olunan "PallMall" brendli siqaretlərin Gürcüstana ixracına başlanılıb.



ki, sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında,

milikdə 5,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 1,7 mil-

## "Biz Azərbaycanın aqrar sahə təmsilçiləri ilə yol xəritəsi formalaşdıracağıq"

Biz Azərbaycanın aqrar sahə təmsilçiləri ilə danışıqlar aparacaq və yol xəritəsi formalaşdıracağıq. Bundan sonrakı mərhələ əməkdaşlıq sahəsində atılacaq növbəti addımları müzakirə etmək olacaq.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ticarət-Sənaye Palatasının prezidenti Gennadi Çijikov deyib.

Onun sözlərinə görə, xüsusən Aran regionunda hələ buğdanın sünbüllənmə və cücərmə dövrü başa çatmamış havanın temperaturu kəskin sürətdə qalxır və bu da buğdanın normal yetişməsi prosesinə maneə törədir. Nəticədə həm məhsuldarlıq, həm də məhsulun keyfiyyəti aşağı düşür.

"Ukrayna şirkətləri Azərbaycan ərazisində maşınqayırma, qida sənayesi sferasında, xüsusən də aqrosahədə birgə müəssisələrin yaradılmasında çox maraqlıdılar. Buna görə də Azərbaycan şirkətlərini bu sahə üzrə



birgə müəssisələrin yaradılmasında, həmçinin Ukrayna müəssisələrinin özəlləşdirilməsində iştirak üçün dəvət edirik. Bundan başqa Azərbaycan tərəfi Ukrayna buğdasının bərk/yumşaq növlərinin yerli quraqlıq rayonlara uyğunlaşdırılmaqla seleksiyası və yetişdirilməsi, həmçinin Azərbaycanda heyvandarlıq üçün yem qarışığının istehsalı sahəsində Ukrayna aqroteknologiyalarından istifadənin mühümlüyünü təsdiqləyib",

- deyərək Gennadi Çijikov əlavə edib. O vurğulayıb ki, Azərbaycan Ukrayna ilə əməkdaşlıqda maraqlıdır. 2013-cü ildən Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsi sabit şəkildə artır. Pandemiyaya baxmayaraq, yeddi il ərzində ilk dəfə olaraq, təxminən 1 milyard ABŞ dolları həcmində rekord göstəricilərə nail olunub.

Gennadi Çijikov daha sonra deyib: "Azərbaycan Prezidentinin Kiyevə səfərindən sonra biz qarşılıqlı investisiyaların artmasına ümid edirik. Uzun illərdir Azərbaycanla əməkdaşlıq edir və onu etibarlı tərəfdaş kimi dəyərləndiririk. Səfər zamanı hər iki ölkə üçün mühüm sənədlər, xüsusilə də ikitərəfli ticarətdə qarşılıqlı fəaliyyət üzrə memorandum imzalanıb. Bu sənəd ölkələr arasında epidemiya və digər təbii fəlakətlərlə bağlı təhlükələr yarandıqda ticarətdə qarşılıqlı fəaliyyət mexanizmini müəyyən edir".

## SOCAR "JOGMEC" şirkəti ilə birgə seysmik kəşfiyyat işləri aparacaq


SOCAR Yaponiyanın "JOGMEC" şirkəti ilə Şamaxı-Qobustan neftli-qazlı rayonunun "Ütəlgə" bloku üzrə 2D seysmik kəşfiyyat işlərinin aparılmasına dair müqavilə imzalayıb.

SOCAR-dan bildirilib ki, müqaviləyə əsasən "Ütəlgə" blokunda 628 xətti kilometr həcmində 2D seysmik kəşfiyyat işləri aparılacaq. Sənəd çərçivəsində əvvəlcə mütəxəssislər tərəfindən ətraf mühitin qiymətləndirilməsi sənədi hazırlanacaq. Kəşfiyyat işlərinə cari ilin aprel ayında başlanılması, avqust-sentyabr aylarında isə yekunlaşdırılması nəzərdə tutulur. Sahədə mikro-seysmik karotaj işləri və şlam nümunələrinin götürülməsi məqsədilə 5 ədəd 100 metrlik və 91 ədəd 30 metrlik quyular qazılacaq. Aparılacaq işlər "Ütəlgə" blokunda seysmik məlumatların az olduğu ərazilərdə yeni və daha yüksəkkeyfiyyətli



məlumatların qeydə alınması məqsədi daşıyır. Hazırkı müqavilə SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında daha əvvəl – 28 oktyabr 2019-cu ildə bağlanmış "Azərbaycan Respublikasında "Ütəlgə" Kəşfiyyat Bloku üzrə Tədqiqat Əməliyyatlarına dair Birgə Tədqiqat Sazişi"nə uyğun olaraq imzalanıb və tərəflər arasında geniş əməkdaşlıq layihəsinin tərkib hissəsidir. Birgə tədqiqat Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "JOGMEC" prezidenti Tetsuhiro Hosono tərəfindən imzalanıb.

## Yanvarda "Bir Pəncərə" vasitəsilə ixracın dəyəri 9 milyon ABŞ dolları olub



Cari ilin yanvar ayında "Bir Pəncərə" İxrac Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9 milyon ABŞ dolları olub. AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın yanvar sayına istinadla bildirir ki, ötən ilin yanvar ayı ilə müqayisədə ixracda 2,3 faiz artım müşahidə olunub. Qeyd edək ki, "Bir Pəncərə" İxrac Dəstək Mərkəzinə bu ilin yanvar ayı

ərzində 23 hüquqi və fiziki şəxslər tərəfindən 103 dəfə müraciət daxil olub. Ümumilikdə 293 ədəd sertifikat (47 ədəd mənşə, 9 ədəd baytarlıq, 235 ədəd fitosanitar, 2 ədəd CİTES) verilib. "Bir Pəncərə" İxrac Dəstək Mərkəzinin təqdim etdiyi sertifikatların ölkələr üzrə bölgüsünə baxsaq birinci yerdə Türkiyə (68,3 faiz), ikinci yerdə Rusiya (15,5 faiz), üçüncü yerdə isə Sinqapur (5,8 faiz) qərarlaşıb.



3-9 fevral 2022-ci il

# İNKİŞAFA XİDMƏT EDƏN STRUKTUR İSLAHATLARININ YENİ MƏRHƏLƏSİ

(əvvəli ötən sayımızda)

## DÖRDÜNCÜ SƏNAYE İNKİLABI QARŞISINDA

Hazırda biz dördüncü sənaye inqilabına qədəm qoymuşuq. Əgər birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa, dördüncü sənaye inqilabı (“Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir. Artıq qədəm qoyduğumuz dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti o qədər fundamentaldir ki, dünya tarixi həm böyük imkanlar, həm də potensial təhlükələrlə dolu olan buna bənzər bir dövrə hələ qarşılaşmayıb.

Dördüncü sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Dördüncü sənaye inqilabı kibernetik sistemlərin istehsalatı tətbiqi deməkdir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə həyata tətbiq edilən texnologiyaların sırası gələcək inkişafımızı təmin edəcək. Xüsusilə qeyd etmək lazımdır ki, 4-cü inqilabın əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir. Buna görə də təəcüblü deyil ki, bu inqilab miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir.

Ölkələr və onların liderləri bu inqilabdan kənarda qalmamaq üçün artıq son bir neçə ildir dünyanı sosial və siyasi baxımdan bu inqilaba hazırlayırlar. Ekoloji problemlərə diqqət cəkməsi, dövlət dairələrinin və özəl sektorların işlərini rəqəmsallaşdırması məsələlərinin hər biri bu prosesin tərkib hissəsidir. Ümumilikdə ortaq beyin, ortaqlıq sosial zəka yaratmaq gücündə olacaq bu yeni sənaye inqilabı bir çoxlarına qorxunc görünsə də, əslində, bütün bu məsələlər dövrün tələbidir və sosial təkamülün bir hissəsi hesab oluna bilər. Azərbaycan da dördüncü sənaye inqilabı mövzusu gündəmədir.

Prezident İlham Əliyev dünyada gedən bu inqilabi prosessə olduqca ciddi münasibət bəsləyir. Bu məsələ diqqətdə saxlanılır və buna uyğun siyasət yürüdürlür. Ən əsası isə respublikamızda bu sənaye

inqilabının çağırışları ilə ayaqlaşma bilmək üçün integrativ və dayanıqlı inkişaf mühiti yaradılıb, rəqəmsal təşəbbüslər dəstəklənir. Prezident “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bildirmişdir: **“Dördüncü Sənaye**

Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə qlobal iqtisadiyyatda cərəyan edən tendrləri diktə edən, rəqəbat qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində

bı Mərkəzləri Şəbəkəsinin əsas məqsədi yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi və onların vətəndaşlara və ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafıdır. BMT, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşki-

hökumət”, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı fabrik”, “ağıllı avtomobil”, “ağıllı telefon” kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidlik edirik. Bunlar ölkənin özündə formalaşmalıdır. Bunun üçün də həmin ölkənin fiziki infrastrukturunu, insan kapitalı və institusional infrastrukturunu buna imkan vermə-

qalxıb və olmayacaq. Ona görə buna da daim fikir verilməlidir. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur.

Üzlaşdıyımız dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni



**İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir.”**

Dənizməz həqiqətdir ki, dünya ölkələri dördüncü sənaye inqilabının sürətli axınında sağ qalmaq üçün elektronlaşma, rəqəmsallaşma, elmi-texniki tərəqqidə sürətli nailiyyətlər əldə etmək istəyir. Bu baxımdan, Azərbaycanda da bu istiqamətdə önəmli addımlar atılır. Ölkədə dövlət idarəetmə sisteminin, demək olar ki, bütün sahələri elektronlaşdırılıb. Həmçinin, Azərbaycanın kosmik ölkəyə çevrilməsi də dördüncü sənaye inqilabının formalaşdırıldığı hədəflərin miqyasını təsəvvür etməyə imkan verir. Vətən müharibəsindən əvvəl və sonrakı mərhələdə aparılan dərin sosial islahatlar, bir tərəfdən də elektronlaşmanın sürətləndirilməsi cəmiyyəti yeni inqilaba hazırlayan əsas faktorlardır. Respublikamızda həm dövlət, həm də özəl sektor hazırda İpək yolunun rəqəmsallaşması istiqamətində mühüm işlər görür. Çindən başlamış Avropaya qədər müxtəlif ölkələr də bu istiqamətdə Azərbaycanla əməkdaşlıq davam edir. Azərbaycanda Elektron Hökumət portalı tam funksionaldır və elektron hökumət çərçivəsində elektron kənd təsərrüfatı, elektron kadastr, elektron həllər mövcuddur.

“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Digər önəmli addımlardan biri də dünyada çox az sayda yaradılan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda qurulması qərarıdır. 2021-ci ilin aprelində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb. 2021-ci aprel 1-dən fəaliyyətə başlayan Mərkəzin yaradılmasının əsası 2020-ci il yanvarın 21-də İsviçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Bu, MDB məkanında yaradılan ilk mərkəzdir. Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi 2017-ci ilin martında Dünya İqtisadi Forumu tərəfindən təşkil edilib. Hazırda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 13 mərkəzi var. Bunlardan 9-u Afiləedilmiş Mərkəz, 3-ü Forum tərəfindən idarə olunan mərkəz və ABŞ-ın San-Fransisko şəhərində yerləşən mənzil-qərar-gahdır. Dördüncü Sənaye İnqila-

latlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər.



Dördüncü sənaye inqilabı bizi cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində önəmli çağırışlarla üz-üzə qoyur desək, yanlışdır. Bu gün insan-insan, insan-hökumət və insan-təbiət münasibətlərinin hər biri üzrə bu inqilabın doğurduğu çağırışları görmək mümkün deyil. Təsədüfi deyil ki, artıq “ağıllı

**ye inqilabının mövcudluğu, həm də dünyada gedən rəqəmsallaşma tendensiyləri ilə bağlıdır. Bu baxımdan rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir.”** Dövlət başçısı daha sonra diqqətə çatdırıb ki, artıq bu peşələrin siyahısı var. **Bu peşələr aradan**

**bəhrələnmə bilər.**

Unutmamalıyıq ki, dünyada təzviqlərin artdığı bir şəraitdə dövlətimizin milli və iqtisadi təhlükəsizliyinin təmin olunması bu prosesdə əsas strateji hədəfdir və biz bunu hər zaman diqqətdə saxlamalıyıq.

**Akademik Ziyad Səmədzadə**

## Ağdam Sənaye Parkının ilk rezidentləri məlum olub

İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 2 sahibkara sənaye parkının rezidentliyi statusu verilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Nazirliyin İqtisadi Zonaların İnkişafı Agentliyində bununla bağlı keçirilən tədbirdə sahibkarlara Sənaye Parkının rezidentinin qeydiyyat şəhadətnaməsi təqdim olunub.

Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə

məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrikinin inşaatı ediləcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrədən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidenti “Veliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tiplərin, kərşilərin, ferma-



ların, döşəmə panellərinin, üfqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və sair istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən

layihə çərçivəsində il ərzində 200 min kvadratmetr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar əvvəlcə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və sair təşkilə nəzərdə tutulur.



## Auditorlar Palatası haqsız rəqabətlə mübarizə aparacaq

Azərbaycan Respublikası Auditorlar Palatası-nın Strukturunda yeni şöbə yaradılıb. Palatadan bildirilib ki, Auditorlar Palatasında Auditin Təşkili, Hesabatlılıq və İnformasiya İdarəsinin tərkibində Haqsız rəqabətə qarşı mübarizə şöbəsi yaradılıb. Haqsız rəqabətə qarşı mübarizə şöbəsinin yaradılmasında əsas məqsəd auditor xidmətinə ictimai etimadın yüksəldilməsi, auditor xidməti bazarında auditorlar tərəfindən yolverilən haqsız rəqabət hallarının vaxtında aşkar edilməsi və belə hallara qarşı mübarizə aparmaqla onların aradan qaldırılmasıdır.



## “Made in Azerbaijan” brendi məhsulları beynəlxalq alıcılara təqdim olunub



Azərbaycanda istehsal olunan “Made in Azerbaijan” brendi məhsulları “Azexpport.az” internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub. Bu barədə fevralın 2-də “Azexpport.az” portalının rəhbəri Ayxan Qədəsoy “Made in Azerbaijan” məhsullarının portal vasitəsilə “Amazon”

və “eBay”da satışa çıxarılmasına dair mətbuat konfransında deyib. O bildirib ki, ilkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara integrasiya olunub. “Azexpport.az” artıq “Made in Azerbaijan” brendi məhsullarını “Amazon” və “eBay” platformalarında vahid ad altında beynəlxalq alıcılara təqdim edəcək. Bu, platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqədirdir. Bundan əvvəl isə “Azexpport.az” bu platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətinə təqdim edirdi. Satışların əsasən İsrail, Yaponi-

ya, Çin, Tayvan, Koreya, Honkonq, Singapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsulların da bu portallara integrasiyası nəzərdə tutulub. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Azexpport.az” portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına integrasiya olunub. 2016-cı ildən başlayan fəaliyyət müddəti ərzində “Azexpport.az” internet portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 720 milyon ABŞ dolları təşkil edib.

## Dövlətə ən böyük mənfəət vergisi ödəyən bankların adları açıqlandı

### Azərbaycanda 2021-ci ildə mənfəət vergisi ödəyən banklar

| Nö Bankın adı                    | 2021-ci il         | 2020-ci il         |
|----------------------------------|--------------------|--------------------|
| 1 Kapital Bank                   | 51,413,000         | 61,136,000         |
| 2 ABB                            | 51,161,280         | 53,429,380         |
| 3 PAŞA Bank                      | 32,767,000         | 28,768,000         |
| 4 Bank of Baku                   | 8,649,910          | 4,503,101          |
| 5 Xalq Bank                      | 5,221,680          | 6,813,350          |
| 6 Expressbank                    | 3,607,460          | 2,133,000          |
| 7 AFB Bank                       | 2,900,000          | 1,299,510          |
| 8 Premium Bank                   | 2,496,000          | 1,450,000          |
| 9 Ziraat Bank Azərbaycan         | 1,758,300          | 527,850            |
| 10 Naxçıvanbank                  | 1,742,520          | 1,925,990          |
| 11 Rabitəbank                    | 997,560            | 133,780            |
| 12 Bank Respublika               | 984,120            | -                  |
| 13 Yapı Kredi Bank Azərbaycan    | 598,740            | 781,920            |
| 14 Azərbaycan Sənaye Bankı       | 598,020            | 1,364,920          |
| 15 Azər Türk Bank                | 344,000            | 400,000            |
| 16 Bank Avrasiya                 | 222,610            | 331,200            |
| 17 Turan Bank                    | 167,000            | 171,000            |
| 18 Bank Melli İran. Bakı filialı | 4,107              | 9,146              |
| 19 Unibank                       | -                  | 335,000            |
| <b>CƏMİ</b>                      | <b>165,633,307</b> | <b>165,513,147</b> |

Hazırladı: Banker.az

Azərbaycanda 2021-ci ildə mənfəət vergisi ödəyən bankların sayı 18 təşkil edib. Kommersiya bankları dövlətə ötən ilki mənfəətlərindən 165 milyon 633.31 min manatlıq vergi ödəyiblər. Hesabat ilində də öncəki ildən daha az ödəniş edilməsinə baxmayaraq, ən böyük vergi ödənişi “Kapital Bank” ASC-yə məxsus olub. Ölkədə ən böyük xidmət şəbəkəsinə malik olan bank 51.41 milyon manat (2020: 61.14 mln. manat) mənfəət vergisi ödəyib.

Bildirək ki, 2021-ci ildə Azərbaycanda 23 bank xalis mənfəət əldə etmişdi. Burada vacib bir məqam sayların qarışdırılmamasıdır. Çünki balansında illərin yığılmış zərəri olan banklar mənfəət vergisi ödəmirlər. Qanunvericiliyə görə, banklar təsisçilərinin və ya səhmdarlarının yığıncağının qərarı ilə hesabat ilinin xalis mənfəətini keçmiş illərin zərərləri ilə bağlaya bilərlər. Ölkə banklarından isə 11-inin balansında illərin yığılmış zərəri vardır.

## Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə, yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inşaatı binası və sərnişin platformasının tikintisinə başlanılıb. Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib. Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. La-



yiə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəşismənin və ümumilikdə 127 ədəd süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir. Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin dekabr ayında, süni qurğuların tikintisinə 2021-ci ilin fevral ayında, yolun üst quruluşu elementlərinin tikintisinə

isə 2021-ci ilin avqust ayında başlanılıb. Artıq birinci mərhələ üzrə torpaq işləri 98 faiz həcmində yerinə yetirilib, həmçinin 35 ədəd suötürücü boru, iki ədəd körpü, səkkiz ədəd ehtiyat keçidi tam tikilib. 16,8 km dəmir yolunun üst quruluşu elementləri və 18 ədəd yoldəyişdirən qurğu quraşdırılıb. Köçərli və Təzəkənd stansiyalarının inşası da birinci mərhələ çərçivəsində aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65 faiz yerinə yetirilib. İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

## Omikronun dünya iqtisadiyyatına təsirləri

Azərbaycanda bir qədər gec aşkarlansa da, COVID-19 virusunun yeni ştamı olan Omikron artıq dünya iqtisadiyyatına öz mənfi təsirlərini göstərməyə başlayıb. Son iki il məlum infeksiyanın dünyanı ağuşuna alması fonunda qlobal miqyasda istehsalatın zəifləməsi, beynəlxalq ticarət və logistika sisteminin çökməsi, əmtəə çatışmazlığı, investisiya qoyuluşlarının kəskin azalması, əmək bazarında işçi qıtlığının yaşanması, maliyyə sabitliyinin pozulması, qlobal birjalarda dalğalanmalar, istehlak bazarlarının kiçilməsi, tədarük zəncirinin optimallaşdırılmasının qeyri-mümkünlüyü, milli valyutaların dəyər itirməsi, işsizlik və inflasiyanın artması kimi genişmiqyaslı sosial-iqtisadi çətinliklərin yaşanması kimi hallarla müşahidə edilmişdir. Hökumətlər uzunmüddətli karantin ərafəsində zərbə almış milli iqtisadiyyatlarını bərpa etmək – istehsal həcmünün artırılması, yeni iş yerlərinin yaradılması, ixracatın stimu-

laşdırılması, maliyyə sabitliyinin gücləndirilməsi, xarici investisiyanın cəlb edilməsi və daxili istehlak bazarının dirçəldilməsi üçün müxtəlif strateji tədbirlər görsələr də, qlobal artımın cari ildə ötən illə (5,5%) müqayisədə ciddi şəkildə azalaraq 4,1% səviyyəsində qərarlaşacağı ehtimal edilir. Qeyd edək ki, tendensiya bu şəkildə davam edərsə, 2023-cü il üçün ümumdünya artım tempinin səviyyəsi 3,8%-ə qədər geriləyə bilər. Ümumiyyətlə, qlobal iqtisadiyyatın iki əsas lokomotivi, ABŞ və Çin iqtisadiyyatlarının kiçilməsi yuxarıda göstərilən rəqəmlərin formalaşmasına birbaşa təsir edən nüanslardır. Bir çox ölkələrdə vaksinasiya prosesinin gözləniləndən yavaş getməsi, vaksinlərin dünya ölkələri arasında qeyri-bərabər bölüşdürülməsi, ortaya çıxan yeni növ mutasiyaların cəmiyyətdə qorxu və qeyri-müəyyənlik yaratması, virusa yoluxanların sayında sürətli artım, sərt pul-kredit və fiskal siyasətinin yürüdülməsi



kimi faktorlar makro və mikroiqtsadi müstəvidə sabitliyin təmin edilməsini ləngidir. Belə ki, bir müddət öncəki statistikada 2024-cü ilə qədər pandemiyanın fəsadlarından ötrü qlobal iqtisadiyyatda meydana gələ

biləcək iqtisadi itki 12,5 trilyon ABŞ dolları olaraq hesablanmış olsa da, hal-hazırda bu rəqəmin daha da artaraq 13,8 trilyon ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır. Bir çox iqtisadçının verdiyi bədbin

proqnoza görə pandemiyanın ilk ilində (2020) dünyanın böyük iqtisadiyyatları arasında iqtisadi böyüməyə və ən çox birbaşa xarici investisiya (163 milyard ABŞ dolları həcmində) cəlbinə nail olmuş Çində belə artım tempi zəifləməyə doğru gedəcək. Öz növbəsində, ABŞ də ötən ilin payız mövsümündə ölkəni vuran Delta variantının fəsadlarını aradan qaldırmağa macal tapmamış, Omikron variantı ilə mübarizəyə başlamağa məcbur olub. Bir sözlə, “il ildən pis gəlir” məsələni yaşadığımız bu ərazilərdə koronavirus infeksiyasının yeni variantlarının ortaya çıxması pandemiyanın hələ bir müddət uzanacağına, preventiv tədbirlərin artacağına, qismi qapanmalara və dolayısıyla bir çox ölkələrdə, ələlxüsus da yeni sənaye və inkişaf etməkdə olan dövlətlərdə iqtisadi təlatümlərin yaşanacağına/davam edəcəyinə və dünya iqtisadiyyatının bir çox sahələrində qeyri-stabilliyin hökm sürəcəyinə dəlalət edir.

banker.az



3-9 fevral 2022-ci il



**Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il 5 fevral tarixində Gürcüstanın Bolnisi rayonunun Fəxrəli kəndində kəndli ailəsində anadan olmuşdur. 1965-ci ildə Fəxrəli orta məktəbinin 11-ci sinfini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinə daxil olmuşdur. 1966-cı ildə həmin fakültə yeni təşkil edilmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna verilmiş və 1969-cu ildə həmin institutun Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Gənc mütəxəssis kimi bir müddət Ticarət Nazirliyi sisteminə işləmişdir.**

Azərbaycan SSR Dövlət Plan Komitəsi (indiki İqtisadiyyat Nazirliyi) yanında Elmi Tədqiqat İqtisad İnstitutunun (ETİİ) direktoru, i.e.d., professor M.M.Allahverdiyev Ə.Babaşovun elmi tədqiqat işinə olan həvəsini nəzərə alıb, onun təyinatını dəyişdirib instituta gətirmiş və kiçik elmi işçi vəzifəsinə işə qəbul etmişdir. O, 1971-1972-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1972-ci ildə ETİİ-də əyani aspiranturaya daxil olmuş və Moskva

şəhərində SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutuna ezam olumuşdur. SSRİ Dövlət Plan Komitəsinin yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutunun **“Əhalinin həyat səviyyəsi və sosial inkişaf”** bölməsinin müdiri, prof. N.S.Laqtinin rəhbərliyi ilə **“Azərbaycan SSR əhalisinin sosial qruplarının həyat səviyyələrinin yaxşılaşdırılması problemləri (iqtisadi təhlil və planlaşdırma məsələləri)”** mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsinə almışdır. 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası Ə.Babaşovun elmi tədqiqat fəaliyyətinə və çap olunmuş elmi əsərlərinə görə ona baş elmi işçi (dosent) attestatı vermişdir. 1975-ci ilin noyabr ayından 1994-cü ilin may ayına kimi Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (indiki İqtisadiyyat Nazirliyi) yanında ETİİ-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlmişdir. Ə.Babaşov elmi işə hələ tələbəlik illərindən meyil göstərmişdir. 1967-ci ildə K.Marksin **“Kapital”** əsərinin 1-ci cildinin çap olunmasının 100 illiyi mü-

# Məhsuldar alim, qayğıkeş müəllim, səmimi insan

nasibəti ilə keçirilən Ümumrespublika müsabiqəsində yazdığı elmi iş III dərəcəli diploma (I dərəcə heç kimə veril-məmişdir) və pul mükafatına layiq görülmüşdür. Ə.Babaşov **“Azərbaycan Respublikasında şəhər və kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması problemləri”** mövzusunda elmi əsərinə görə Respublika Komsomol Komitəsinin laureatı olmuşdur.

Ermeni separatçıları öz xəbis niyyətlərini həyata keçirmək üçün bunu Dağlıq Qarabağın sosial-iqtisadi cəhətdən geri qalması ilə əsaslandırırıqları dövrədə ETİİ-nin əməkdaşları elmi dəlillərlə bu ideyanı alt-üst etmişdilər. Ə.Babaşov həmin fundamental elmi işin mühüm bölmələrindən birini - əhalinin həyat səviyyəsi və sosial inkişafını tədqiq etmişdir. Əhalinin həyat səviyyəsini və sosial inkişafını xarakterizə edən bütün göstəricilərin (əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı istisna olmaqla) Dağlıq Qarabağda Azərbaycandan və Ermənistandan üstün olduğu göstərilmişdir. Həkimlərin sayının belə az olması isə İrəvandan ermənilərin Dağlıq Qarabağa işləməyə gəlməməsi, Bakıdan gedən azərbaycanlıların isə işə qəbul edilməməsi idi. Bu və digər məsələlər Moskvadan gələn akademik T.Xaçaturovla görüşdə də bir daha vurğulanmışdır.

Ə.Babaşov ETİİ-də yerinə yetirilən **“1976-1990-cı illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri”** (Bakı 1978), **“2000-ci ilə qədər Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi”** (Bakı 1982), **“1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin kompleks proqramı”** (Moskva 1983) və **“1990-2005-ci illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi baş sxemi”** (3 cildə) kimi funda-

mental sənədlərin müəllifləri sırasında olmuşdur.

**1977-ci ildə akademik Z.Səmədzadənin rəhbərliyi ilə ETİİ-də yerinə yetirilən, ən yüksək dövlət orqanlarında müzakirə olunan və Ə. Babaşovun da iştirak etdiyi “Azərbaycan SSR-də orta aylıq əməkhaqqının digər müttəfiq respublikalardan geri qalması səbəbləri” elmi arayışı respublikada çox yüksək əks-səda doğurmuşdur.**

Ə.Babaşov SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutu ilə birgə yerinə yetirilən **“Müttəfiq respublikalarda minimum istehlak büdcəsi və minimum əməkhaqqı problemləri”** üzrə dörd blokdan ibarət elmi tədqiqat işində əsas müəlliflərdən biri olmuşdur.

Ə.Babaşov 1994-cü ildə Milli Məclisin İqtisadi Siyasət daimi komissiyasına ekspert qəbul edilmiş, 1994-cü ilin noyabr ayından isə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi, 1996-cı ilin aprel ayından 2017-ci ilə kimi baş məsləhətçi vəzifəsində işləmiş, dövlət qulluğunun baş müşaviri olmuşdur.

Ə.Babaşov iqtisadi və aqrar qanunvericilik bazasının yaradılmasında fəal iştirak etmiş, işçi qrupunun rəhbəri olmuşdur. Milli Məclisdə işlədiyi müddətdə 70-ə yaxın qanun layihəsinin hazırlanmasında, həmçinin qanunvericilik məsələrinə həsr olunmuş bir sıra konfrans və seminarlarda iştirak etmişdir. 2008-ci ildə Fransa və Almaniyada iqtisadi məsələlərə həsr olunmuş seminarlarda Azərbaycanı təmsil etmişdir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səərəncamı ilə o, **“Dövlət qulluğunda fərqlənməyə görə medalı”** ilə təltif olunmuşdur.

Ə.Babaşov elmi iş və iqtisadi qanunvericilik bazasının yaradılması ilə yanaşı, pedaqoji fəaliyyətlə də aktiv məşğul ol-

muşdur: **ayrı-ayrı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Təfəkkür Universitetində, Əmtəəşünaslıq-Kommersiya İnstitutunda tələbələrə iqtisad elminin aktual problemlərindən müəzirlər oxumuş, magistr və namizədlik dissertasiya işlərinin elmi rəhbəri olmuş, bir çox namizədlik dissertasiyalarına opponentlik etmişdir.**

Ə.Babaşov Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan kadrların hazırlanması, onların peşə-ixtisas səviyyəsinin artırılması və təkmilləşdirilməsi işində də yaxından iştirak etmişdir. Auditorlar Palatasında auditor adı almaq üçün təşkil olunmuş hazırlıq kurslarında sahibkarlıq fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi ilə bağlı müəzirlər oxumuşdur.

Ə.Babaşov dəfələrlə Bakı, Moskva, Kiyev, Minsk və digər şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, 6 kitabın və 70-dən çox elmi əsərin müəllifi, iqtisadiyyata aid bir çox kitabların elmi redaktoru olmuşdur.

O, Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, i.e.d., prof. E.R.İbrahimovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar siyasətin yeni (2003-2013-cü illər) mərhələsinin həyata keçirilməsi sahəsində misilsiz fəaliyyətinə həsr edilən çıxış və nitqlərindən çıxarışlara həsr olunan **“İlham Əliyev və müasir aqrar siyasət”** kitabını nəşr etdirmişdir.

Babaşov Ə.M. Abbasəliyeva S.Z., İmanov E.S. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, i.e.d., prof., Əməkdar elm xadimi V.M.Vəliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun 50 illik yubileyinə

həsr edilən **“Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını işləyən ilk tədqiqat institutu-50”** kitabını nəşr etmişlər.

Babaşov Ə.M, Nəbiyev Ə.X., Səfərov A.N. tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Metodik Şurasının 04 may 2017-ci il tarixli iclasının 0.5 protokolu ilə dərs vəsaiti kimi təsdiq edilmiş **“Sənayenin təşkili və idarə edilməsi”** kitabı çap olunmuşdur.

Ə.Babaşov Azərbaycan Memarlıq və İnşaat Universitetində 2021-ci il 02 aprel tarixində keçirilən **“Qarabağ regionu iqtisadi və sosial inkişaf problemləri”** mövzusunda elmi-praktiki konfransın təşkilat komitəsinin katibi olmuşdur.

Əmirxan müəllim bu gün də böyük əzmlə çalışır, iqtisadçı kadrların hazırlanmasında yaxından iştirak edir. O, 1995-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə 0.5 ştat dosent vəzifəsində magistrlərin iqtisadi biliklərinin artırılmasına öz töhfəsini vermişdir. O, 2017-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin **“Sənayenin təşkili və idarə edilməsi”** kafedrasında tam ştatla dosent işləyir. O, ömrünün 75-ci qışını da bahar həvəsi ilə qarşılayan, istedadı, metodik hazırlığı, xeyirxah işləri ilə tanınan müəllimlərdəndir.

Əmirxan müəllim bu gün də tələbələrini öyrətmək həvəsi ilə hər gün öz doğma iş yerinə - **“Sənayenin təşkili və idarə edilməsi”** kafedrasına gəlir, onun üçün yaşın yox, mənalı yaşamağın fərqi var. Bəlkə elə buna görədir ki, onun ömür kredisinin ana xəttini gənclərimizə elm öyrətmək, savad vermək, onları bacarıqlı kadr kimi hazırlamaq dəyərləri təşkil edir.


**Akademik Ziyad SƏMƏDZADƏ,**

**iqtisad elmləri dokтору, professor Vahid NOVRUZOV**

## Qeyri-neft ixracı 47,2 faiz artıb

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilə müqayisədə 870 milyon ABŞ dolları və ya 47,2 faiz artıb.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin **“İxrac icmalı”**nın yanvar sayına istinadla bildirir ki, 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 milyon ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2 faiz, pambıq lifi ixracı 58,3 faiz, şəkər ixracı isə 19,3 faiz artıb.



## Dəniz nəqliyyatı ilə 793,1 min ton yük daşınıb


Ötən il dəniz nəqliyyatı ilə ümumilikdə 793,1 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 716,3 milyon ABŞ dollarıdır. Dövlət Gömrük Komitəsin-

dən verilən məlumata görə, yanvar-dekabr aylarında dəniz nəqliyyatı ilə ixrac olunan 295,2 min ton yükün dəyəri 148,3 milyon dollar təşkil edib.

Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 497,9 min tondan çox, dəyəri isə 567,9 milyon dollar olub.

## Ötən il əcnəbilər ölkəmizdə bank kartları vasitəsilə 1,3 milyard manatlıq əməliyyat aparıblar

2021-ci ildə xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 1,3 milyard manat təşkil edib. AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin **“İxrac icmalı”**nın yanvar sayına istinadla bildirir ki, keçən ilin dekabrında isə əcnəbilər bank kartları vasitəsilə 171,7 milyon manatlıq əməliyyat aparıblar.



## Keçən il nəqliyyat vasitələri ilə 193,9 milyon ton yük daşınıb

2021-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 193,9 milyon ton yük daşınıb. Dövlət Statistika Komitəsin-dən bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,8 faiz artıb. Yüklərin 58 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 2,8 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.





## Əhməd Ağdamski (1884-1954)



**A**zərbaycan opera müğənnisi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) 1884-cü ildə Ağdamda anadan olmuşdur. Üzeyir bəy Hacıbəylinin xalası oğludur. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri də Əhməd Ağdamski olmuşdur.

İşırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyirlər, vəziyyətdən çıxış yolu demək deyildi. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifasını tapmaq idi. Üzeyir bəyin anası Şirin xanım da Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarırdı. O illərdə Əhməd tələbə idi, tələbələr teatrda oynamaqları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalı idi. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyər, adını "Miri" yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə "Ağdamski" soyadını götürür. 1915-ci ildə 116-cı sayında "Kaspi" qəzeti yazırdı: **"Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar"**.

Dəfələrlə səhnədən düşməyən "Leyli və Məcnun" operasında baş rolların ifaçıları haqqında 1916-cı il 22 dekabr tarixli

"Kaspi" qəzeti səhifələrində yazılırdı: **"Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabili idi"**. Onun çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifasına çevrilir. Beləliklə o, inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediyaya teatr səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınmışdır. O, qadın rollarını elə aktyorluq məharətilə ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az olmurdu. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı şəkildə oynayırdı. Tək oyun tərzini yox, hətta səsi də dəyişilirdi. O, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxdı. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, "Əsl və Kərəm"də Əsl, "O olmasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da Minnət, "Rüstəm və Söhrəb"da Təhmina, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşmüşdür. Onun bir artist kimi yüksək keyfiyyətlərindən biri də oy-

naya bilməyəcəyi roldan bacarıqla imtina etməsi idi. Üzeyir bəy istəyirdi "Şeyx Sənan"da Xumari Əhməd oynasın, lakin opera sırf muğam operası olmadığı üçün oxumaqda çətinlik çəkəcəyini əvvəlcədən hiss edən Ağdamski Xumardan boyun qaçırdı.

20-ci illərin əvvəllərində, artıq oxumadığı vaxtlarda belə Ə.Ağdamski bekar dayanmırdı. O zamanlar Əhməd bəy orkestrdə tar çalır. Sonralar Leyli rolunun daha bir kişi ifaçısı yarandı – Hüseynağa Hacıbababəyov.

1934-cü ildən başlayaraq ömrünün sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tərdrin dərslərini verir. Ağdaşda gəldiyi gündən rayon ziyalıları arasında hörmət qazanaraq, el məclislərində yaxından iştirak edirdi. Rayona gəldiyi gündən Ə.Ağdamski kaman ustası, gözəl musiqiçi Həbib Əliyevin evində kirayənin qalmışdır. Uşaqlıq çağlarından Həbib Əliyev onu "Əhməd əmi" deyər çağırırmış, indi də xatirələrində "Əhməd əmi" kimi qalıb. Sırr deyil ki, Həbib Əliyevin musiqiyə gəlişində, müşayiətçi kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri çox böyük rol oynamışdır. O, fədakar əməyinin bəhrəsi olaraq hökumətimiz tərəfindən 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

3-9 fevral 2022-ci il

## Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub



**Şirkətin prezidenti Zərinə Zeynalova sürətlə dəyişən texnologiyalar mühitində insan resursları funksiyasının rolu barədə fikirlərini bölüşüb.**

Yanvarın 28-də Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə insan resursları (İR) sahəsindəki innovasiyaların təşviqi və müxtəlif sahələrdə təcrübə mübadiləsi məqsədilə "Baku International HR Forum" (BIHRF) keçirilib. Azərbaycanın telekommunikasiya bazarının lideri Azercell tədbirin baş sponsorlarından biri kimi çıxış edib.

6 ölkədən 16 spiker sürətlə dəyişən korporativ mühitdə insan resurslarının rolu ilə bağlı fikirlərini yerli və beynəlxalq təşkilatları təmsil edən 300 iştirakçı, müxtəlif sektorlardan olan İR departamentlərinin rəhbərləri, dövlət rəsmiləri, sahibkarlar və digərləri ilə bölüşüblər.

CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. "Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir. Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, - deyər Azercell prezidenti bildirib. Azercell prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.

## "COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda Vebinar həyata keçirilib



28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübə və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda Vebinar həyata keçirilib. Açıqlıq nitqi ilə çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov vebinar iştirakçılarını salamlayaraq mövzunun aktuallığı ilə bağlı fikirlərini bölüşüb. O, COVID-19 xəstələrinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsində həkimlərlə yanaşı, orta tibb personalının da rolunun vacibliyini vurğulayıb və tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Tibb bacılarının xəstəliyin ağırlıq dərəcəsi ni qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmayan müxtəlif preparatları xəstələrə tövsiyə etməsinin yolverilməz olduğunu vurğulayan E.Məmmədov çıxışının sonun-

da vebinar iştirakçılarını aktiv olmağa, vebinardan maksimum faydalanmağa dəvət edib və vebinarın işini açıq elan edib. 200-dən çox tibb bacısının onlayn olaraq dinləyici qismində iştirak etdiyi Vebinarın elmi hissəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, ürək-damar cərrahi, t.e.d Rəşad Mahmudovun moderatorluğu ilə davam edib. Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanan Vebinarla Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar Karantin Xidmətinin əməkdaşı Natiq Zülfüqarov, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva, Mərkəzi Gömrük Hospitalının həkim-metodisti, İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov və Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı, İnfeksiya Nəzarət Komissiyasının üzvü Gülyaz Fərəcova geniş təqdimatlarla çıxış edərək dinləyicilərin suallarını cavablandırdılar.

## Azercell 4G metroda sənirlə!

Bakı metropolitenin 24 stansiyası və tunelləri lider mobil operatorun şəbəkəsi ilə əhatə olunub "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədi ilə fəaliyyətinin yeni dövrünə qədəm qoyan Azercell abunəçilərini yüksək-sürətli mobil internet xidmətləri ilə təmin etməyə davam edir. Lider mobil operator Bakı metropolitenində bu istiqamətdə apardığı işləri yekunlaşdıraraq iki il davam edən layihə nəticəsində metropolitenin 24 stansiyasını və tunellərini 4G şəbəkəsi ilə əhatə edib. Beləliklə, Azercell abunəçiləri hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən yararlanaraq dostları ilə yazışa, videolar izləyə və musiqi dinləyə bilirlər.



Azercell-in 4G şəbəkəsi Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Məmar Əcəmi,

Memar Əcəmi 2 (Bənövşəyi xətti), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgöl, Cəfər Cabbarlı, Xətai, Sahil və İçəri şəhər stansiyalarında, eləcə də bu stansiyaların tunellərində aktivdir. Qeyd edək ki, Azercell Bakı metropolitenində şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzrə işlərə 2019-cu ilin dekabr ayında start verib. Artıq 2020-ci ilin ilk rübündə sənmiş sayının daha çox olduğu mərkəzi metro stansiyalarının da işlər tamamlanıb. Belə ki, layihənin ilk mərhələsində Gənclik, 28 May, Elmlər Akademiyası və Nizami metro stansiyaları Azercell-in yüksək keyfiyyətli şəbəkəsi ilə təmin olunub.

## Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində!

"Azercell Könüllüləri" və şirkətin Mobil Müştəri Xidmətləri Mühəribə və Əmək Əlləri üçün pansionata səfər edib. Aparıcı mobil operator "Azercell Telekom"-un öz əməkdaşlarından ibarət "Azercell Könüllüləri" xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslərlə çıxış edərək fərqli yaş qrupundan olan insanlara öz qayğısını göstərməkdə davam edir. Bu dəfə "Azercell Könüllüləri" öz sovgatları ilə Bilgəh qəsəbəsində yerləşən 9 saylı Mühəribə və Əmək Əlləri üçün Pansionata səfər edib. Könüllülərin həmin sosial xidmət mərkəzinə növbəti səfəri zamanı onları Azercell Mobil Müştəri Xidmətləri də müşayiət edib. Beləliklə, özünün yeni "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədi ilə Azercell komandası



pansionatda məskunlaşmış təqaüdcü abunəçilərinin rabitə ehtiyaclarını qarşılamaq, onlara bu xidmətlərdən daha rahat şəkildə faydalanmağı mümkün etmək kimi təşəbbüslə çıxış etdi. Ölkədə ilk dəfə olaraq pansionat sakinlərinə yerində və tam təmənnasız xidmət göstərərək, Azercell Mobil Müştəri Xidmətləri gün ərzində 50-dən artıq təqaüdcüyə 30-dan çox müştəri əməliyyatı həyata keçirib, yaxınları ilə daha rahat əlaqə yaratmaq üçün mobil telefonun müxtəlif funksiyala-

rından yararlanmaqda yardımçı olub. Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq, Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Ahıl yaşlı həmvətənlərimizi rabitə xidmətləri vasitəsilə dünyaya daha yaxın etmək məqsədilə təşkil olunmuş bu təşəbbüsdən pansionat sakinləri çox razı qaldıqlarını söyləyərək, Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər. "Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Atəşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:  
Lamiyə NƏBİYƏVARedaksiyanın ünvanı:  
Əliyar Əliyev küçəsi, 7  
Redaksiya: +99412 566 09 60  
Faks: +99412 514 14 27  
Mühasibatlıq:  
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500